

Qanunvericiliyə dair Yeniliklərin İcmalı

Fevral 2016



Cari buraxılışda:

- Azərbaycan qanunvericilişində gözlənilən dəyişikliklər
- Azərbaycan Respublikasının Mıqrasiya Məcəlləsinə gözlənilən dəyişikliklər qəbul edildi
- “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi haqqında” Əsasnaməyə dəyişiklik edildi
- Bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza rəsmilləşdirilməsi sadələşdirildi
- Yeni Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi təsdiq edildi
- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edildi
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi
- “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi
- Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edildi
- “İstehsalatda Bədbəxt Hadisələr və Peşə Xəstəlikləri Nəticəsində Peşə Əmək Qabiliyyətinin İtirilməsi Hallarından İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi
- Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklər qəbul edildi
- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda gözlənilən dəyişikliklər qəbul edildi

Azərbaycan qanunvericilişində gözlənilən dəyişikliklər

12 fevral 2016-cı il tarixində, Azərbaycan Respublikasının Milli Məclisi “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanun layihəsini (“Qanun layihəsi”) 1-ci oxunuşda müzakirə etdi. Qanunun qəbul edilməsi üçün, qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinin 3 (üç) plenar iclasında qəbul edilməlidir.

Qanun layihəsi istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirləri, antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını nəzərdə tutması gözlənilir.

Qanun layihəsində yeni anlayışlar nəzərdə tutulub. Əsas anlayışlar aşağıda qeyd olunub: dempinqli idxal, dempinq marjası, antidempinq rüsumu, antidempinq tədbiri, subsidiyalaşdırılmış idxal, birbaşa rəqabətli mal, kompensasiya rüsumu, yerli istehsal sahəsinə vurulan maddi zərər, kompensasiya tədbiri, mühafizə tədbiri.

Qanun layihəsinə əsasən dempinqli idxala qarşı 3 (üç) tədbir görülməli: antidempinq tədbiri, kompensasiya tədbiri və mühafizə tədbiri.

Qanun layihəsinə əsasən, idxal dempinqli olub olmaması araşdırılmalıdır. İdxal o vaxt dempinqli hesab olunur ki, idxal zamanı onun ixrac qiyməti normal dəyərindən aşağı olsun. İdxal dempinqli müəyyən olunduqda onun dempinq marjası hesablanmalıdır. Bundan əlavə, Qanun layihəsinə əsasən, dempinqli idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən olunur. Dempinqin yerli istehsal sahəsinə zərərin hesablanması faktorlarını müəyyən edilir.

Yerli istehsal sahəsinə dəyən zərər müəyyən olduqda, antidempinq rüsumları tətbiq olunur.

Qanun layihəsi müvəqqəti antidempinq və ya kompensasiya tədbirlərinin keçirilməsi qaydalarını müəyyən edir.

Həmçinin, Qanun layihəsinə əsasən antidempinq və kompensasiya tədbirlərinin tətbiqini, dempinqli idxalın müəyyən edilməsini, dempinqli idxalın müəyyən edilməsi ilə bağlı istehsal xərclərinin və mənfəətin hesablanmasını, dempinqli idxalın müəyyən edilməsi ilə bağlı ixrac qiyməti və normal dəyərin müqayisəsini, dempinq marjasının hesablanması proseduru, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsini və digər müddəaları nəzərdə tutur.

Qanun layihəsinə əsasən, qanun dərc edildiyi gündən 90 (doxsan) gündən sonra qüvvəyə minməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə ("Miqrasiya Məcəlləsi") gözlənilən dəyişikliklər qəbul edildi

19 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 fevral 2016-cı il tarixində imzalanmış qanuna əsasən turistlərə elektron verilən vizaların müddəti 10 (on) gün müddətindən 5 (beş) gün müddətində azadıldı.

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Əsasnaməyə ("Əsasnamə") dəyişiklik edildi

6 fevral 2016-cı il tarixindən etibarən, Əsasnaməyə aşağıdakı dəyişiklik edildi: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Agentlik") "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən ("Sistem") yalnız "ASAN xidmət" mərkəzlərində xidmətlərin həyata keçirilməsi ilə bağlı deyil, həmçinin operatoru olduğu və tabeliyində olan qurumların operatoru olduğu informasiya sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra məlumatları almaq hüququna malik oldu.

Bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza rəsmiləşdirilməsi sadələşdirildi

1 fevral 2016-cı il tarixindən etibarən, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi (yəni, yalnız pasport təqdim etməklə) təmin edilir. Sadələşdirilmiş viza rəsmiləşdirilməsi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına 10 noyabr 2015-ci il tarixindən etibarən tətbiq edilir.

Yeni Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 29 dekabr 2015-ci il tarixində imzalanmış qanuna əsasən yeni Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi ("Yeni Məcəllə") təsdiq edilərək 1 mart 2016-cı il tarixindən etibarən qüvvəyə minir.

Bununla, 1 sentyabr 2000-ci il tarixində qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi ("Əvvəlki Məcəllə"), Yeni Məcəllənin qüvvəyə mindiyi tarixindən, ləğv ediləcək.

Yeni Məcəllədə bir sıra müddəaları ümumiləşdiridi və bir sıra sahələrdə cərimələri sərtləşdirdi.

Yeni Məcəllə 608 maddədən və 40 fəsildən ibarətdir (Əvvəlki Məcəlləyə isə 458 maddə və 35 fəsil daxildir).

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ("Agentlik") Əsasnaməsi və strukturu təsdiq edildi

18 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Agentliyin strukturu Agentliyinin aparatı (şöbələr və sektorlar) və regional bölmələrində ibarətdir. Əsasnamədə Agentliyin vəzifələri aşağıdakı kimi müəyyən edildi:

- icbari tibbi sığorta sahəsi üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;
- icbari tibbi sığorta olunanlara icbari tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr və icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;
- icbari tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana icbari tibbi sığorta şəhadətnaməsi vermək və s.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidentinin tərəfindən 19 yanvar 2016-cı il tarixində imzalanmış qanuna əsasən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun ("Qanun") 36.9-cu maddəsinə aşağıdakı dəyişiklik edildi: satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20% qədər həcmində güzəştli düzəliş tətbiq edir.

Dəyişiklikdən əvvəl Qanunun adıçəkilən maddəsində tətbiq edə bilən tender təkliflərinin xeyrinə güzəştli düzəlişin həcmi müəyyən edilmirdi.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (“Qanun”) dəyişikliklər edildi

19 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfində imzalanmış qanuna əsasən Qanuna 50-3-cü maddəsi əlavə edilərək, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsi elektron sənəd formasında bağlanması tələbi müəyyən edildi.

Qanuna yeni əlavə edilmiş 52–1-ci maddəyə əsasən, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsinə onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:

- zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;
- yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (“Mülki Məcəllə”) dəyişikliklər edildi

20 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfində imzalanmış qanuna əsasən Mülki Məcəllədə sığorta haqqının köçürülməsi müddəti və gecikdirilmiş gün üçün dəbbə pulu ödənilməsi müəyyən edildi.

Bununla, sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 (beş) iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının müəyyən müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1% həcmində dəbbə pulu ödəyir.

Dəyişiklikdən əvvəl sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməsi nəzərdə tutulurdu.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (“Qanun”) dəyişikliklər edildi

1 yanvar 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfində imzalanmış qanuna əsasən Qanuna 14.3–1-ci maddə əlavə edilərək, sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı vermək üçün nəzərdə tutulur.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə (“Vergi Məcəlləsi”) gözlənilən dəyişikliklər qəbul edildi

19 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış qanuna əsasən Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər qəbul edildi:

- *fiziki şəxslər üçün gəlir vergisindən azadolmalar və güzəştlər*: İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin 50%-i 7 (yeddi) il müddətinə gəlir vergisindən azad edildi.
- *hüquqi şəxslər üçün mənfəət vergisindən azadolmalar və güzəştlər*: İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 (yeddi) il müddətinə mənfəət vergisindən azad edildi.
- *ƏDV ödəməkdən azad edilmə*: İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən bu sənədin alındığı andan 7 (yeddi) il müddətinə müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edildi.
- *əmlak vergisi üzrə güzəştlər və azadolmalar*: İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 (yeddi) il müddətinə əmlak vergisini ödəməkdən azad edildi.
- *torpaq vergisi üzrə güzəştlər və azadolmalar*: İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 (yeddi) il müddətinə torpaq vergisini ödəməkdən azad edildi.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (“Qanun”) gözlənilən dəyişikliklər qəbul edildi

20 fevral 2016-cı il tarixindən etibarən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış qanuna əsasən Qanunda investisiya təşviqi sənədini almış sahibkarlara aşağıdakı gömrük rüsumlarından azad edilməsi qəbul edildi:

- texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 (yeddi) il müddətinə;

sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

- sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedicisi sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyatı alındığı tarixdən 7 (yeddi) il müddətinə.

Əlaqə:

Vüqar Əliyev

İdarəedici Partnyor

Müşfiq Əliyev

Direktor,
Vergi və Hüquq Departamentinin Rəhbəri

Fərid İsayev

Baş Menecer,
Hüquq Xidmətlərinin Rəhbəri

KPMG Azerbaijan Limited

Port Baku, 12-ci mərtəbə
Neftçilər prospekti, 153
AZ1010, Bakı şəhəri, Azərbaycan
Tel. +99412 404 8910 / 11
Faks +99412 404 8914
www.kpmg.az

Hazırkı məlumat ümumi səciyyə daşıyır və xüsusi bir fiziki və ya hüquqi şəxsin xüsusiyyətini xarakterizə etmir. Baxmayaraq ki, biz düzgün və zamanlı məlumat verməyə çalışırıq, biz təminat verə bilmərik ki, bu məlumat tərəfimizdən əldə edildiyi zaman düzgündür və gələcəkdə də düzgün olmağa davam edəcəkdir. Heç bir şəxs bu məlumatdan peşəkar təhlil olunmadan istifadə edə bilməz.

© 2016 KPMG Azerbaijan Limited şirkəti, Guernsey qanunvericiliyinə əsasən yaradılmış, Azərbaycan Respublikasındakı Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və KPMG International Cooperative ("KPMG International"), müstəqil üzv şirkətləri şəbəkəsinin üzvü olan, İsveçrə şirkətidir. Bütün hüquqlar qorunur.

Legislative Update Newsletter

February 2016



In this issue:

- Anticipated amendments to Azerbaijani legislation
- Anticipated amendments to the Migration Code of the Republic of Azerbaijan have been approved
- The Regulations “*On Entry-Exit and Registration Interagency Automated Information Search System*” have been amended
- Visa procedures have been simplified for the citizens of a number of foreign countries
- The new Code on Administrative Offenses of the Republic of Azerbaijan has been approved
- The Regulations and structure of the State Agency for Compulsory Health Insurance under the Cabinet of Ministers of the Republic of Azerbaijan have been approved
- Amendments to the Law of the Republic of Azerbaijan “*On Public Procurements*”
- Amendments to the Law of the Republic of Azerbaijan “*On Compulsory Insurance*”
- Amendments to the Civil Code of the Republic of Azerbaijan
- Amendments to the Law of the Republic of Azerbaijan “*On Compulsory Insurance against the Loss of Professional Work Capacity as a Result of Accidents at Work and Occupational Disease*”
- Anticipated amendments to the Tax Code of the Republic of Azerbaijan have been approved
- Anticipated amendments to the Law of the Republic of Azerbaijan “*On the Customs Tariff*” have been approved

Anticipated amendments to Azerbaijani legislation

On 12 February 2016 the Parliament of the Republic of Azerbaijan discussed the draft Law of the Republic of Azerbaijan “*On Anti-dumping, Compensation and Safeguard Measures*” (“Draft”) at its first plenary session. Adoption of the Draft requires its approval at 3 (three) plenary sessions of the Parliament of the Republic of Azerbaijan.

The Draft is expected to cover the following issues: measures to combat dumped and subsidized imports that cause injury or threaten to cause injury to domestic production, any increase in imports that causes serious injury or threatens to cause serious injury to domestic production for the purpose of protecting the economic rights of manufacturers; procedures for establishing and applying anti-dumping measures, compensation and special duties.

The Draft includes new definitions to the Azerbaijani legislation. Key definitions are as follows: dumped imports, dumping margin, anti-dumping duty, anti-dumping measure, subsidised imports, directly competitive goods, compensation duty, material damage to local production area, compensation measure, safeguard measure.

According to the Draft, 3 (three) measures will be taken to combat dumped imports: anti-dumping measure, compensation measure and safeguard measure.

Pursuant to the Draft, the import should be investigated whether it is dumped or not. Import is considered to be dumped when its export price is lower than the normal value. If the import is dumped, its dumping margin shall be calculated. Moreover, according to the Draft, material damage to local production area resulting from dumped imports determines the factors.

If the damage to the local production area is defined, anti-dumping duties shall be applied.

The Draft stipulates the procedures for the adoption of provisional anti-dumping or compensation measures.

In addition, the Draft stipulates the implementation of anti-dumping and compensation measures, determination of the dumped imports, calculation of the production costs and profit regarding the determination of the dumped imports, a comparison of the export price and normal value regarding the determination of the dumped imports, the procedure for calculating the dumping margin and determining the material injury caused to domestic production resulting from the dumped imports or subsidized imports, and also other provisions.

According to the Draft, the Law shall be effective 90 (ninety) days after its publication.

Anticipated amendments to the Migration Code of the Republic of Azerbaijan (“Migration Code”) have been approved

Effective from 19 February 2016, according to the Law signed by the President of the Republic of Azerbaijan on 1 February 2016, the timeframe for the issue of electronic visas for tourists has been reduced from 10 (ten) days to 5 (five) days.

The Regulations “On the Entry-Exit and Registration Interagency Automated Information Search System” (the “Regulations”) have been amended

Effective from 6 February 2016, the Regulations have been amended as follows: the State Agency for Public Service and Social Innovations under the President of the Republic of Azerbaijan (the “Agency”) now has the right to receive information from the Entry-Exit and Registration Interagency Automated Information Search System (the “System”) not only to provide services in ASAN Service centers, but also to ensure the implementation of the information systems operated by the Agency and the entities reporting to the Agency.

Visa procedures have been simplified for the citizens of a number of foreign countries

Effective from 1 February 2016, visa procedures have been simplified (i.e. requiring only the submission of a passport) at all international airports of the Republic of Azerbaijan for the citizens

of Qatar, Oman, Saudi Arabia, Bahrain, Kuwait, Japan, China, South Korea, Malaysia and Singapore. Simplified visa procedures have been in place since 10 November 2015 for the citizens of the United Arab Emirates.

The new Code on Administrative Offenses of the Republic of Azerbaijan has been approved

According to the Law, dated 29 December 2015, signed by the President of the Republic of Azerbaijan, the new Code on Administrative Offenses of the Republic of Azerbaijan, effective from 1 March 2016, has been approved.

Hereby, the Code of Administrative Offences of the Republic of Azerbaijan which entered into force on 1 September 2000 and is effective currently ("Previous Code"), shall be revoked from the effective date of the New Code.

The New Code summarized a number of provisions and toughened penalties in several areas.

The New Code consists of 608 Articles and 40 Chapters (the Previous Code - 458 Articles and 35 Chapters).

The Regulations and the structure of the State Agency for Compulsory Health Insurance under the Cabinet of Ministers of the Republic of Azerbaijan ("Agency") have been approved

Effective from 18 February 2016, according to the Decree of the President of the Republic of Azerbaijan, the structure of the Agency consists of a central office (departments and offices) and regional branches. The Regulations determine the Agency's obligations as follows:

- to participate in the implementation of state programs, strategies and development frameworks on compulsory health insurance;
- to conclude agreements with health care institutions on the provision of health care to policyholders under the compulsory health insurance program, and compulsory health insurance agreements with applicants and parties interested in the insurance of compulsory health insurance risks;
- to issue a compulsory health insurance certificate to policyholders from the effective date of the compulsory health insurance agreements, etc.

Amendments to the Law of the Republic of Azerbaijan "On Public Procurements"

According to the law, dated 19 January 2016, signed by the President of the Republic of Azerbaijan, Article 36.9 of the Law of the Republic of Azerbaijan "On Public Procurements" ("Law") has been amended as follows: when assessing and comparing tender proposals, the procurement agency has the right to apply a preferential adjustment equivalent to up to 20% of the proposed price of goods imported from abroad, in favor of tender proposals for similar local goods (works and services), which meet the quality requirements determined in the basic tender terms and conditions

Prior to the amendments, the Law did not define the size of the preferential adjustment in favor of applicable tender proposals.

Amendments to the Law of the Republic of Azerbaijan “On Compulsory Insurance” (“Law”)

Effective from 19 February 2016, the Law signed by the President of the Republic of Azerbaijan introduced Article 50-3, which requires the conclusion of an electronic compulsory insurance agreement in respect of the compulsory civil liability insurance of owners of motor vehicles.

In accordance with the newly added Article 52-1, if the following conditions are met in a traffic accident, the aggrieved party is entitled to demand compensation of damages from the insurer that had provided him/her with respective civil liability insurance:

- if only the vehicles involved in the accident (one or both of the vehicles) were damaged;
- if the owners of the two vehicles in the traffic accident both have effective compulsory civil liability insurance agreements.

Amendments to the Civil Code of the Republic of Azerbaijan (“Civil Code”)

Effective from 20 February 2016, according to the Law signed by the President of the Republic of Azerbaijan, the timeframe for the transfer of insurance premiums and penalty for late transfer have been determined in the Civil Code.

Now the insurance agent receiving the insurance premium is required, within 5 (five) days of its receipt, to transfer it in full to the bank account of the relevant insurer. The insurance agent receiving the reinsurance premium is required to transfer it in full to the bank account of the reinsurer by the timeframe and pursuant to the procedure agreed with such reinsurer. The insurance agent is required to pay a penalty of 0.1% of the amount due for each day of the delay if the insurance (reinsurance) premium is not transferred to the insurer (reinsurer) within the relevant timeframe.

Prior to the introduction of the amendments, the insurance agent was required to transfer the insurance (reinsurance) premium to the insurer (reinsurer) within the timeframe agreed with such insurer (reinsurer) without delay.

Amendments to the Law of the Republic of Azerbaijan “On Compulsory Insurance against the Loss of Professional Work Capacity as a Result of Accidents at Work and Occupational Disease” (“Law”)

Effective from 1 January 2016, according to the Law signed by the President of the Republic of Azerbaijan, which introduces Article 14.3–1 to the Law, insurance agents are now required to transfer insurance premiums received in cash from policyholders to the accounts of relevant insurers. Such a payment system has been introduced to enable the Compulsory Insurance Bureau to obtain electronic reports about all payments, and to enable the relevant insurer to learn about the payments transferred to its account in accordance with the form defined by the insurance control body.

Anticipated amendments to the Tax Code of the Republic of Azerbaijan (“Tax Code”) have been approved

Effective from 19 February 2016, the Law signed by the President of the Republic of Azerbaijan the following amendments were made to the Tax Code:

- *exemptions and privileges related to personal income tax*: 50% of income made by individual entrepreneurs who have obtained investment promotion certificates shall be

exempt from income tax for 7 (seven) years from the date on which the certificates were obtained.

- *exemption from profit tax:* 50% of profit of entities that have obtained investment promotion certificates shall be exempt from income tax for 7 (seven) years from the date on which the certificate was obtained.
- *exemptions from VAT:* any entity or individual entrepreneur which has obtained an investment promotion certificate shall be exempt from VAT for a period of 7 (seven) years from the date on which the certificate was obtained upon import of equipment, technological equipment and devices which have the agreement of the relevant executive authority.
- *exemption from property tax:* Any entity or individual entrepreneur that has obtained an investment promotion certificate shall be exempt from property tax for a period of 7(seven) years from the date on which the certificate was obtained.
- *exemptions from land tax:* any entity or individual entrepreneur which has obtained an investment promotion certificate shall be exempt from property tax for a period of 7 (seven) years from the date on which the certificate was obtained.

Anticipated amendments to the Law of the Republic of Azerbaijan “On the Customs Tariff” (“Law”) have been approved

Effective from 20 February 2016, the Law signed by the President of the Republic of Azerbaijan exempts entrepreneurs that received investment promotion certificates from the following customs duties:

- Imports of technology, production equipment and devices — for the period of 7 (seven) years from the date of the investment promotion certificate;
- Imports of technology, production equipment and devices on the basis of the confirmation of the relevant executive powers by the management company or operator of industrial or technology parks for the purpose of creating and building the infrastructure and production facilities of the industrial or technology parks, and also engaging in research and development;
- Imports of technology, production equipment and devices on the basis of the confirmation of the relevant executive powers by entities and sole proprietors that are residents of industrial or technology parks for the purpose of building production facilities in industrial or technology parks, and are also engaging in research and development, and in the case of production - for the period of 7 (seven) years from the registration date of the resident in industrial or technology parks.

Contacts:

Vugar Aliyev

Managing Partner

Mushfig Aliyev

Director,
Head of Tax and Legal Department

Farid Isayev

Senior Manager,
Head of Legal Services

KPMG Azerbaijan Limited

Port Baku, 12th floor
153, Neftchilar Avenue
AZ1010, Baku, Azerbaijan
Tel +99412 404 8910/ 11
Fax +99412 404 8914
www.kpmg.az

The information contained herein is of a general nature and is not intended to address the circumstances of any particular individual or entity. Although we endeavor to provide accurate and timely information, there can be no guarantee that such information is accurate as of the date= it is received or that it will continue to be accurate in the future. No one should act on such information without appropriate professional advice after a thorough examination of the specific situation.

© 2016 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of the Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan, a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative ("KPMG International"), a Swiss entity. All rights reserved.